

Əsatir, əfsanə və rəvayət haqqında düşüncələrim

Əcdadlarımızın «uşaqlıq dövrünün» (K.Marks) «tamamilə bədii yaradıcılığı» (M.Qorki) olan əsatirlər ibtidai formasından xeyli fərqli şəkildə əfsanələrin daxili varlığında, qəlbində yaşamaqdadır.

«Əsatir təsəvvürdə və təsəvvürün yardımı ilə təbiət hadisələrini müəyyən şəklə salır»¹. Göründüyü kimi, ortada təsəvvür ifadəsi var. Bunu təsvir və izah edən söz yoxdur. K. Marks onu da qeyd edir ki: «Əsatir birinci, epos ikincidir». Eposun kökü olan “epo” yunanca söz deməkdir. Nizamiyə görə, dünyanın gözünü söz açıb. Deyəsən, ibtidai insanın fəlsəfi düşüncə çəsməsinin gözü də sözlə açılıb. Əsatirin törəməsi olan əfsanə əsatirlə sözün bir-birinə qovuşması nəticəsində epikləşərək bitkin bir janr kimi meydana çıxmışdır.

Əsatir təbiət hadisələrinə, əfsanə isə tarixi hadisə və şəxsiyyətlərə bağlı şəkildə yaranmışdır. Fikrimizi bir az da aydın desək, əsatirin əsas obyekti təbiət və insan, əfsanəninki isə cəmiyyət və insan olmuşdur. Tarixilik baxımından əsatir əvvəl, əfsanə isə sonralar yarandığı üçün zaman keçdikcə əsatirlər daha çox əfsanələşmişdir.

Əsatirlə əfsanənin əlaqəsini aydınlaşdırmağın özü belə möcüzədir. Təbiəti seyr etdikdə gözünə dənizlər, göllər görünür. Gölün sahilə yaxın yerində rəngarəng ağaç, göy, sarı zanbaqlara rast gəlirsən, düşünürsən bu zanbaqların kökü dənizin dibindədir, ya divarında. Axı, hər bir bitkinin kökü torpağa bağlıdır. Axı, hər bir bitki öz boyasını, rəngini torpağa bağlı kökündən alır. Bax, o zanbağın kökü əsatirdir. Gözəlliyi ilə insanı özünə cəlb edən zanbaq isə gerçəkliyə bağlı əfsanədir. Daha doğrusu, şərti olaraq onu deyə bilərik ki, zanbağın gözə görünməyən, möcüzəli tərəfi əsatirdir, gözə görünən, boyalarla, rənglərlə süslənmiş tərəfi isə əfsanədir.

Hər bir bitkinin, ağacın kökü torpağın üstə dayanır. Hər ağacı külək, tufan yrixır, lakin tufanın təkcə palid ağacına gücü çatmir. Palid ağacının rişələri, kökü çox dərindədir. Hətta, onun kökündə cürcərib içərisindən çıxdığı qozanın qabığı çəkmə kimi ayağında geyincəkli qalır, çürümür. Bax, kökün sağlamlığı budur.

Lalə, qızılgül qan qırmızı boyasını, rəngini haradan almışdır? «Ceyrançöl» əfsanəsinə görə, düzlərdə bitən lalələr ağappaq olmuş, ovçu ceyranı neçə yerindən yaralamış, ceyranın qanı ağaç laləliyi qırmızı rəngə boyamışdır. Bu insanın «təsəvvürdə və təsəvvürün yardımı ilə» yaratdığı obrazlardır. Həmin obrazlar insan xəyalı ilə, onun fantaziyası ilə süslənmişdir. İnsan, onun xəyalı, düşüncəsi, təbiətə və cəmiyyətə baxışı, tarixən zehnində yaratdığı etimologiyası xüsusi bir elmdir. Sarı Aşığın təsəvvürünə görə, qızılgülü qırmızı rəngə boyayan bülbülün bağının qanıdır.

¹ K. Marks. Siyasi iqtisadin tənqidinə dair, Bakı, Azərnəşr, 1995, səh.224

Sarı Aşıq deyir:

Mən aşiqəm qanlı gül,
Qanlı, danış, qanlı, gül.
Yemiş bülbül bağrını,
Çıxmış ağızı qanlı gül.

Görürsünüzümü, Sarı Aşıq insan fantaziyasının məhsulu olan bir əfsanəni bayatısının məzmununa gətirir, onu formaca gözəl biçimləndirir, tarixən bəşəriyyətin yaddaşına həkk ola biləcək ölməz poetik bir nümunə yaradır.

Məlumdur ki, Azərbaycan əfsanələrində və bayatlarında boynunu bükük, əyri tutan bənövşə ayrılıqdan, həsrətdən bu şəklə düşmüştür. Bənövşə gah atasını, gah qardaşını, gah da sevgilisini itirir, boynunu bükük tutaraq zaman-zaman göz yaşları axıdır. Türkdilli xalqların dini, dili, bir çox adət və ənənələri eyni olsa da, onların əfsanələrində bənzərsizlik vardır. Məsələn, Qazaxıstanda bənövşənin yanında düz qamətli «Çiçi mama» adlanan bir bənövşə növü də bitir. Ciçi mamadan soruşurlar: - Yanındakı kimdir? – Qızım Bənövşədir – deyə cavab verir.

- Bəs onda sən belə qürurlu, məğrur dayandığın halda, qızın bənövşə boynunu niyə bükür?

Ciçi mama cavab verir:

- Bəs nişanlı qız anasının yanında utanıb başını aşağı tutmazmı?

Bizim «Naftalan» əfsanəmizlə türkmənlərin «Baharden gölü» əfsanəsi arasında da müəyyən oxşarlıq mövcuddur. «Naftalan əfsanəsi»ndə bədəni yara tökmüş dəvəni Naftalan gölünün, başdan-ayağa yara tökmüş, sağalmaz dərdə mübtəla olmuş oğlanı isə Baharden gölünün suyu sağaldıb anadangəlmə edir. Xarakterinə, milli adət-ənənələrinə, coğrafi məkanına, iqliminə uyğun olaraq yaxın olsa belə, hər bir xalqın öz mənəvi dünyası vardır.

Hətta, bir ölkə daxilində ayrı-ayrı areallarda eyni mövzuya aid bənzərsiz əfsanələr mövcuddur. Hər çiçəyin, bulağın, çayın, gölün, dağın-daşın, qalanın, quşun öz əfsanəsi vardır. Xalq əlisbanı bilmədiyi zamanlarda belə, mühüm hadisələri, əfsanələri sal qayalara, çiçəklərin yarpaqlarına yazmışdır. Axtarışlar, müşahidələr göstərir ki, bu və digər tarixi abidə uçulub dagıldığda, itib batdıqda, izi qalmadıqda onun əfsanəsi də zaman keçdikcə hafızelərdən silinib unudulur. Tarixi abidələri qorumaq – qiymətli əfsanələri, xalqın bədii təfəkkürünü və tarixini qorumaq deməkdir. Məsələn, Bakıda Qız qalası qalmış, onun əfsanəsi bu gün də yaşayır. Səbayəl qalası isə yerə gömülümiş, yox edilmiş, əfsanəsi də onunla bərabər qeybə çəkilmişdir.

Hər bir toponimdə, rəvayətdə tarixi şəxsiyyətlər özlərinə yer almış və orada məskunlaşmışlar. Toponimin içərisində bir toplumun tarixi və ya bir xalqın tarixinin bir parçası yaşayır. 1903-cü ildə rusların çəkdiyi bir xəritədə Xoşbulağın adı «Xanbulaq» kimi yazılmışdır. Bax, həqiqət budur. Həmin yaylaqda olan yüz bulağın içərisində bu bulaq bulaqların xanıdır. Naxçıvanda Şahbuz, Ağdamda Şahbulaq, Kəpəzdə Xan yurdu, Xan qızının bulağı, Xanbulağın yaxınlığında Ziyadxan bulağı və buna bənzər bulaq və yer adları

mövcuddur. Belə toponimlərdən birinin məzmunu «Nuhçixan» əfsanə-rəvayətində verilmişdir. Rəvayətə görə, Nuh qabaqcadan xəbər tutur ki, dünya tufanı başlayacaq və yer üzünü su alacaqdır. Nuh gəmi düzəltdirir, nəslə kəsilməsin deyə hər bir canlıdan cüt-cüt (erkək-dişi) gəmiyə götürür. Gəmi suyun üzərində dünyani dolaşır. Nəhayət, indiki Naxçıvan ərazisində tufan sakitləşir, Nuh öz gəmisi ilə bu torpaqda suyun üzündə görünür. Ona görə, də bura "Nuhçixan" adlanır. Gəmi bir dağdan keçir. Nuh deyir: - Bu dağ Kəmçidir, yəni uca deyil, zirvəsi kəmdir. İkinci dağa çatanda dağın şış bir qayası gəmini deşir və içəri su daxil olur. Nuh deyir:

- İlan, dağdır. Deşilən yerdə qıvrıl yat, gəmiyə su dolmasın.

Bəzi tədqiqatçılar «İnan, dağdır» şəklində bu adın yozumunu verirlər. Nuh bu dağa "İlan dağı" adını vermişdir. Çünkü gəmini ilan xilas etmişdir. Gəminin içəri su dolub batmağa qoymamışdır. Gəmi Ağrı dağının başında dayanır.

Bəzi tədqiqatçılar Ağrı dağının Türkiyədə olmasını nəzərə alaraq əfsanə-rəvayəti natamam və ya iki hissədən ibarət danışırlar. Kəmçi, İlan dağı və Ağrı dağı Türk yurdu olaraq ürəyimiz, xəyalımız, gözümüz kimi sərhəd tanımadılar. Bunlar bütövlükdə Türk yurdunun təbii alınmaz qalalarıdır.

Tufan sakitləşdikdən sonra Nuh ilandan soruşur:

- Sənə mükafat olaraq nə verim?

Cavabında ilan demişdir:

- Qoy arı hər yanı dolaşın, nəyin əti şirindirsə mənə xəbər versin.

Arı canlıları yoxlamış və insanın ətindən şirin ət olmadığını aydınlaşdırılmışdır. Arı: - İnsan əti, insan əti- deyə-deyə gələrkən, qaranquş onun danışan dilini kökündən çıxartmış, arı «vız-vız» eləyə-eləyə qalmış, insan ətinin şirinliyini Nuha və ilana çatdırıa bilməmişdir. İlan bu işi qaranquşun törətdiyini anlamış, qaranquşdan intiqam almaq istəmiş, onu tuta bilməmiş, qaçarağına quyruğunu çapmışdır. O gündən qaranquş insanları özünə dost seçmiş və onun eyvanında, damında yuva qurur. Bizə görə, əfsanə tarix deyil, lakin əfsanə tarixsiz də deyil. Onda həqiqətin özü, izi və ya hər hansı bir əlaməti yaşıyır.

Hər bir toponim tarixi nişanədir. O özündə mənsub olduğu xalqın tarixinin bir parçasını, dilini, dinini və tayfaların adlarını zaman-zaman yaşadır, daşıdığı məzmununu xalq etimologiyasının köməyi ilə nəsildən-nəsilə ötürür.

Hər bir toponim sırlı-sehirli bir qaladırsa, onun açarı xalq etimologiyasıdır.

Tovuzdakı Əlibəyli kəndi haqqında xalqda belə bir rəvayət yaşıyır. Nadir şah Gürcüstanın üstünə birbaşa hücuma keçir, təlafat verir, qoşun pərən-pərən düşür.

Nadir şah özü də bir qarının evində daldalanır. Qarı onun qabağına bir qab südlü yemək qoyur. Nadir şah tələm-tələsik, qaynar-qaynar südlü yeməyi yeməyə başlayır. Bunu görən qarı deyir:

- Sən də Nadir şah deyilsən ki, səbirsizlik edib qoşunu qırdırısan. Nadir şah soruşur: - Qarı nənə, Nadirin yerinə sən olsaydın, necə müharibə edərdin?

- Oğul, qoşunu topa halında düşmənin qabağına çıxarmazlar. Düşmən qüvvəni bilər, gücünü toplayıb səni və qoşununu məhv edər. Ordunu yüz yerə bəlub hər dağın dalında bir qüvvə saxlamaq lazımdır. Yeri gəldikdə biri o birinin harayına çata bilsin.

Nadir şah qarının dediyi kimi qoşunu nizamlayır, hücuma keçir və döyüşdə qələbə çalır. O, birbaşa qarının evinə gəlir:

- Qarı nənə, oğuldan, uşaqtan nəyin var? – deyə müraciət edir.
- Əli adlı bir oğlum var, kəndin naxırçısıdır.

Nadir şah kənd camaatını toplayır, qarının hikmətindən, uzaqgörənlilikindən söz açır. Nəticədə deyir ki, belə ananın oğluna naxırçılıq yox, bəylik yaraşır. Bu gündən kəndiniz Əlibəyli kəndi adlanır, Əli də onun bəyi olur. Əlibəyli kəndinin adı o gündən Nadir şahdan yadigar qalır.

Əfsanə və rəvayətlərin yaradıcısı olan xalq ayrı-ayrı hadisələrin, məsəllərin izahında tarixi həqiqətlərin pozulub-pozulmamasına, müəyyən mənada təhrif olunmasına az diqqət yetirsə də, bədii sözün həqiqətinə həmişə sadıq qalmışdır.

«Yozqat» toponiminin xalq etimologiyasına əsaslanaraq belə bir yozumu vardır. Məhəmməd Peyğəmbər əlində əsa türk torpağından keçirmiş. Üzünün nuruna görə, çöldə qoyun otaran çoban onu saxlayıb deyir:

- Baba, mənim müsafirim ol, sonra get.

Nurani insan onu eşidir. Çoban qara qoyunu sahib qabdolu südün içərisinə çörək doğrayır. Nurani adam ayağa qalxıb gedərkən:

- Sürün yüz qat olsun – deyir.

Ətrafdan bu mənzərəni seyr edənlər çobana deyirlər:

- Sənin müsafirin Həzrəti Məhəmməd idi. O səndən ayrılkən nə deyib getdi?

Çoban deyir:

- Dediyi sözdən bircəsi yadımda qaldı. – Dedi ki, sürün yozqat olsun (yəni, yüzqat olsun).

Həmin gündən Həzrəti Məhəmmədin türkün nemətini daddığı, torpağından gəlib keçdiyi ərazinin adı Yozqat qalır.

İndi Yozqat Türkiyədə böyük bir vilayətdir.

Salyan rayonunda bir kəndin adı Xalacdır. Yerli adamlar bu toponimi «xalqı aç» mənasında yozurlar. Halbuki, Xalac Oğuzun 24 nəvəsindən birinin adıdır. «Gəlin qayaları», «Çoban daşa dönənlər» bir-birlərinə bənzəsələr də, Azərbaycanda ayrıca, Qazağistanda isə ayrıca məna daşıyırlar. Bizdə çobanlar öz səhvləri ucbatından qoyun sürürləri ilə bərabər daşa dönürlər.

Qazağın «Yuxdan qız» əfsanəsində atanın qarğışı ilə qız və onun sevgilisi qoyun sürüsü ilə bərabər daşa dönürlər. Qazağın «Yuxdan qız» və türkmənin «Firuzə bağı» əfsanələri hər biri öz-özlüyündə müstəqil bir əsərdir, ölməz sənət incisidir.

Bizdə Beşbarmaq dağı yaxınlığında naşükürlüyü ucbatından Harunun mal-qoyunu yer aralanır, torpağa kömülür. Ara-sıra heyvanların çöldə qalmış quyruqları, qoyunun-qoçun buynuzları görünür.

Daşkənd yaxınlığında Harunun bostanı yerə batır, ara-sıra burnu sarı çiçəkli yemiş, xal-xal bəzəkli qarpızların yaşıl tağları torpaqdan güclə seçilir. Xeyli aralıda bostançının oturacaq yeri - uçulmuş damı, içi boş qara bir qazan, yanında da qab-qacaq görünür. Hər iki əfsanədə hadisələr eyni cür cərəyan edir. Fərq ondadır ki, Azərbaycanda Harunun mal-qoyunu, Özbəkəistanda isə bağ-bostanı yerə kömülür. Bütün bunlar genetik əlaqədir – qan yaddaşında qalan izlərdir.

«Fərhad və Şirin» əfsanələrinə Güney Azərbaycanın Ərdəbil, Türkiyənin Amasiya, Azərbaycanın Oğuz, Şəki və Naxçıvan bölgələrində rast gəlirik. Adlar eyniyyət daşısa da, hər bir əfsanənin öz məzmunu, forması və məna çalarları vardır.

«Koroğlu» əfsanələri epos-dastanın özəyidir, başlanğıcıdır. Biz bundan əvvəlki yazıldarda da «Dərbənd səfəri»nin «Koroğlu» dastanı ilə heç bir uyarı olmadığını qeyd etmişik. Biz ona əsasən deyirik ki, bizim dastanlarımızın heç birində bazubənd məsələsi yoxdur. Bu ərəblərdə və farslardadır. «Həzrəti Əli Qəbələyə gəlir. Bir neçə gün qonağı olduğu qadınla siğədə olur, ayrılkən qadına bazubənd verir və deyir:

- Əgər qızım olsa, bazubəndi satıb cehiz alarsan, yox oğlum olsa qoluna bağlayıb arxamca göndərərsən.

İstər Həzrəti Əli, istərsə də fars qəhrəmanı Rüstəm-Zal öz oğullarını öldürdükdən sonra bazubəndlərinə baxıb tanıyırlar. Bizzət, Oğuz qəhrəmanları qadınla kişi birlikdə at çapır və döyüşə girirlər. Qanturalı və Selcan xatun, Şah İsmayıл və Ərəbzəngi buna misal ola bilər. Hətta, on günə, bir aya arvadının dünyaya uşaq gətirəcəyini bilən qəhrəman səbirsizlik göstərib deyir:

- Əgər qızım olsa qapıdan ələk, oğlum olarsa yay-oxu asarsan. Dahilər demiş: «Bir xalqın mənəviyyatını başqa bir xalqın mənəviyyatı əvəz edə bilməz».

Son zamanlar diqqətimizi çekən Xızır, Xızır İlyas, Xıdır Nəbi, Xıdır Zində və Diri baba əfsanəlidir. Bunlar boyunbağı kimi Xəzər dənizinin ətrafına düzülmüşlər. Yaşıl donlu Xızır Xəzər dənizinin üstündən Ağ-Boz atını belədən-beləyə çapır. Osetinlərin Xızı dənizi, ətrafindakı qalani Xızı qalası adlandırmaları, Xəzər sahilində bu gün də Diri baba abidəsinin, Xızı qalasının, Xıdır Zində adlanan yerin, Beşbarmaq dağının və Xızı bölgəsinin, oradakı yaşayış məntəqəsinin mövcudluğu çox şey deyir. Hələ Qubanın Tufan dağında Xıdır Nəbinin buzdan ocaq qalayıb qızınmasını demirik. Türkmənlərin orta əsr dastanlarındakı qoşmalarda bu misra tez-tez işlədirilir: «Xəzərbecan sarı uç indi durnam».

Xalq arasında çox az-az eşidilən bir məsəl var: «Nə dərin dəryaya gir, nə də Xızır İlyası çağır».

Xızır İlyasın Aşıq Qəribi üç aylıq yolu, üç günlük yol edib Hələbdən Tiflis şəhərinə Ağ-Boz atın belində gətirdiyini bilirik, Buğacın yarasına ana südü ilə dağ çıçəyinin dərman olduğunu – dediyini bilirik, «Arzu-Qənbər» dastanından öldürülmüş Qənbəri Xızırın diriltiyini bilirik, aşıqlarə və məşuqlara Xızır tərəfindən buta verildiyini də bilirik.

Lakin Xızırın dərin dəryalarda batanları xilas etməsi, ölümdən qurtarması bizim üçün təzədir.

«Yetim Aydın» dastanına görə Türkmen aşıqları Urşanla, Qurşan ozanlarının son nümayəndəsi Dədə Qürbət, Dədə Gügü (bəlkə də güzgü) və Dədə Heykəllini sazla-sözlə bağlamaq üçün Dərbəndə gəlirlər. Deyişmə zamanı Urşan və Qurşan məğlub olur. Evində qaldıqları gənc oğlan ozanları bağlayıb Türkmen aşıqlarının sazlarını özlərinə qaytarır. Lakin Yetim Aydın Urşanla Qurşandan ayrılmayıb, mən də sizinlə gedəcəyəm deyir. Yetim Aydın o qədər çirkin, başı keçəl oğlan olduğundan onu Türkmenistana aparmaq istəmirlər. Onu aldadıb Miskincə dağlarına qara göndərirlər. Xızır İlyas yandan peyda olur, Yetim Aydını dağın qarlı zirvəsinə qaldırır. Yetim Aydın yorulub başını qarın üstünə qoyub yatır. Oyanıb başını, üzünü qarla yuyur. Yetim Aydın o qədər gözəlləşir ki, başına tük gəlir, Telli bir oğlan olur. Buluddan bəzəkli bir yaylıq düşür. Yetim Aydın bir yaylıq qar götürür. Xızır İlyas yenə peyda olur. Atın tərkində onu Urşanla Qurşana çatdırır. Yetim Aydının gözəlliyyi onlara möcüzə kimi görünür. Yetim Aydın az bir zamanda Qazaxıstanda və Orta Asiyada ustad aşiq kimi məhşurlaşır. Hazırda onun məzar kümbəzi Qaraqalpaqla Türkmenin sərhəddindədir. Məzar Qaraqalpağın mərkəzi Nuksusa yaxındır. Hər ilin may ayında qazax, uyğur, qaraqalpaq, türkmen, özbək, tacik, qırğız akın və baxşıları Yetim Aydının məzarını ziyarətə gəlirlər. Görürsünüzümü, bu dastanda da Xızır İlyasın bir əlaməti aşkar olur.

Hər ilin avqust ayında istidən torpağın dodaqları cadar-cadar olanda Xızır İlyas ağ-boz atı ilə Şəmkirin Şıştəpə kəndindəki uca bir təpənin başında peyda olur. O ağ-boz atın belində gəlir. Xıdır İlyasın saçları qar-qrov bağlamış, ağ-boz atın yalmanı, quyruğu qardır. Nali qardır, bədəni qarla-buzla örtülmüş, Xızırın atı üç dəfə keşnəyir, bununla da isti aran torpağına bir sərinlik gəlir. Əsatir və əfsanələrə baş vurduqda Xızır İlyasın bir əlaməti, bir keyfiyyəti, bir möcüzəsi üzə çıxır.

Çox maraqlıdır ki, Xızır kultunu çox zaman Həzrəti Əli kultu əvəz edir. Yəhudü Şəminin hökmü ilə Comərdi-Qəssabın oğlunun başını kəsib qanını dərman kimi götürürlər. Bundan xəbər tutan Həzrəti Əli oğlanın başını bədəni ilə birləşdirib ona nəfəs, can verir.

Novruz bayramını bir çox tədqiqatçılar İranın əfsanəvi hökmdarı Cəmşidi-Cəmlə, Zərdüştiliklə bağlasalar da, onu daha çox Əli bayramı, Novruz bayramı kimi qeyd edirlər. Mahmud Qəznəvinin Ayazı, Koroğlunun Eyvazı olduğu kimi, Həzrəti Əlinin də Novruz adlı sevimli bir gənc oğlanı vardi. Həzrəti Əli taxta çıxan günü yazın başlangıcı olur. Hamı bu bayrama gəlir, lakin gənc Novruz hamidan fərqli olaraq başqa qiyafədə - başdan-ayağa qırmızı paltar geyinib şənliyə gəlir. Həzrəti Əli əlini Novruzun ciyininə qoyub deyir:

- Bu bayram mənim yox, Novruzun bayramıdır. Siz adlar düzümünə fikir verin. Novruz, Ayaz, Eyvaz.

Azərbaycan folklorunda toponomika və etimologiya bir elm olaraq əlaqəli şəkildə öyrənilməmişdir. Hər bir toponimin dil baxımından lügəvi mənası olmaqla yanaşı, onda tarixin bir nöqtəsi, bir məqamı yaşayır.

Xalq yozumu, xalq etimologiyası bir nəfərin, iki nəfərin ağlinin məhsulu deyildir, bir toplumun düşüncəsidir.

Vaxtı ilə əsatirlər nəzəriyyəsinin yaradıcıları (Alman alimlərindən Vilhelm və Yakov Qrimm qardaşları) folklor örnəklərində və xalq mərasimlərinin özülündə əsatir axtaranda bəzi tədqiqatçılar buna etiraz edirdilər. Bir halda ki, bəşəriyyətin ilk uydurması, fantaziyasının məhsulu əsatirdir, onu özündən sonra yaranan epik və lirik əsərlərin mayası kimi qəbul edib, əldə edilmiş mərasim materialları ilə müqayisəli şəkildə tədqiq etmək olar.

Azərbaycanın Oğuz bölgəsində qədim mərasimin yaddaşlarda möhkəm bir izi qalmışdır: "Barama yığımından sonra bir gəlin və yeddi qız "Pirpalıd" dağında maraqlı bir mərasim icra edirlər. Gəlin mis, lakin qalaylanmamış qabı əlində döyəcləyir, yeddi qız isə başında içi barama dolu bir məcməyini bir əlilə tutur, o bir əli ilə isə gülgəzi yaylığı havada yelləyir, cərgə ilə rəqs edirlər. Qızlar bir-bir axar çaya enir, ovuc-ovuc baramanı suya atır və hər dəfə bu sözü təkrar edirlər:

- Al bacım, al! Barama qurtaran kimi arxasınca gülgəzi yaylığı axıdırılar. Bu bir əsatiri əfsanə ilə bağlıdır. "Guya qızlar "Pirpalıd" dağında gül-ciçək seyrinə çıxıblarmış. Sudan sarı saçlı bir qız çıxır, ciçək dərən qızlara barama qurdunun toxumunu verir və deyir:

- Aparın bunları tut (çəkil) yarpağı iləbecərin, ipək əldə edin. Baramadan hazırlanmış gülgəzi yaylıqlardan hər il məhsul vaxtı mənə pay gətirin, məni yad edin. Həmin vaxtdan o yerdə kök atmış palıd ağacı "Pirpalıd" adlanır, buraya o qızın şərəfinə hər zaman ziyarətə gəlirlər. Həmin ayın hər il təkrar icra olunur.

Qax rayonunun İlisu kəndi yaxınlığında Zoğal piri var. Hər təzə toy edən oğlan sevgilisinə aldığı parçanın hər birini ölçüdən bir qədər artıq alır. Toya bir həftə qalmış qumaşların hər birindən bir parça götürüb Zoğal pirinə gedir, zoğal ağacını toy olan qız kimi bəzəyirlər. Hər toyu olan gənclər köhnə parçanı söküb yenisi ilə əvəz edirlər.

Əfsanəyə görə, Arandan olan bir oğlan Dağıstanın dağ kəndlərindən bir qızı götürüb qaçırır. Qız istiyə dözməyib ölüür. Üstündə bir zoğal ağacı bitir. Guya ağacın qoşa-qoşa bitən zoğalları qızın yaqut sırgalarıdır. O zamandan nakam qızın üstə bitmiş zoğal ağacını bir pir kimi ziyarət edirlər. Əlbəttə, bir-iki nümunə ilə bu mövzunu əhatə etmək olmaz.

Etnoqraf, adət-ənənələrimizin araşdırıcısı olan Səyyaf Paşayevin arxivində pirlər və xalq mərasimləri haqqında daha dəyərli örnəklər saxlanmaqdadır.

Bu toponimlər neçə-neçə nəsilin müşahidəsindən keçmiş, neçə-neçə müdrik insanın qənaəti ilə yaranmışdır.

Əfsanələr, xüsusi ilə də rəvayətlər toponimlərin öyrənilməsi üçün bol-bol material verir. Əfsanə və rəvayətlərdə xalqın milli əlamətləri, xarakteri və psixologiyası, sevincli və qəmli günləri yaşayır.

Bu kitab gələcək nəsillər üçün, xalqımızı öyrənmək üçün ən dəyərli, əvəzsiz abidədir. Yurdumuzun zəngin faunası, flora örtüyü olduğu kimi, folklor örtüyü də vardır. Ceyranlar, cüyürlər, pələnglər, eləcə də bulaqlar, çaylar, göllər, rəngarəng çiçəklər, nəğməkar quşlar haqqında xalqımızın yaratdığı elə dəyərli əfsanə və rəvayətlər vardır ki, onların hər biri xalq tərəfindən yaradılmış sənət inciləridir. Onlar xalq təfəkküründən bədii boyalar, rənglər almış, bununla da öz gözəllikləri ilə ürəklərə yol tapmışlar. Gəzdiyim, gördüğüm, gül-ciçəyini dərdiyim İsmayıllıdakı Babadağının, Şamaxıdakı Dədəgünəşin, Qarabağdakı Ərgünəşin hər birinin öz adı ilə bağlı əfsanələr vardır. Gəncənin Xan bağında, Nizami kinoteatrının ətrafında Ərgübən ağaçının, Göygöl meşələrindəki bəzək ağaçı Doqquzdonun, Qarabağdakı Xaribülbül və Xanımsallandı çiçəyinin həzin və lirik rəvayətləri mövcuddur. Hətta, Ərgünəş dağı ilə Ərgübən ağaçları arasında sevgi macərası var. Ərgübən nadir ağaacdır. Yazda təkcə yarpaqları yox, bədəni, qolları (gövdəsi və budaqları) yaquta bənzər muncuq kimi topa-topa qırmızı çiçəklərlə bəzənir və sanki ətrafdakı ağaclarla deyir:

- Ərim gəlsin, məni görsün. Odur ki, adı Ərgübən qalib.

Doqquzdon bəzək ağaçının yazda budaqları lopa-lopa ağ güllər bitirir. Vaxtı ilə İspaniyada və Azərbaycanda ərə gedən qızların gəlinlik tacları onun çiçəkləri bəzədilmişdir. Servantes “Don-Kixot” əsərində gəlinlik tacının Doqquzdon çiçəyi ilə bəzədildiyini təsvir və tərənnüm etmişdir. Bəlkə də “gözəllik ondur, doqquzu dondur” mənzum atalar sözünün bir qanadı doqquzdonla bağlıdır.

Bioloqlar özləri də təsdiq edərlər ki, Doqquzdon ya qızıl, ya da qızıl meniralları üstə bitir. Bir Azərbaycan rəvayətinə görə, bir kasib oğlan və qız Doqquzdon çiçəyi ilə bəzədilmiş paltarla toy etmək istəyirlər. Lopa-lopa ağ güllər açmış Doqquzdon ağaçının başına dolanırlar. Birdən oğlanın gözü ağaçın dibində xəzinəyə sataşır. Oradan tapdıqları pulla özlərinə toy edib fıravan yaşayırlar.

Yurdumuzda, xüsusən Tovuzda və Qaxda bizə məlum olan “Torpaqqala”lar vardır. Tovuzun dağ zonasında Torpaqqala adlı kənd də var. Tovuzun Qaraxanlı kəndinin Kürə yaxın əkin sahələrində bir “Torpaqqala”da mövcuddur. Bunların haqqında çox məzmunlu əfsanə və rəvayətlər yaşamaqdadır. Torpaqqala kəndində Zərdüştilik dövrünün pəhləvanı Salsal yaşamışdır. Onun atlığı beş-on tonluq daşlar yal-yamacda bu gün də durur.

Qaraxanlı “Torpaqqala”sının isə Dağyunusa (Babil hökmdarı Diaqyanusa) məxsus olduğu söylənilməkdədir. Dağyunusun adı ilə bağlı yerlərdə, qalalarda həmişə onun pulları tapılır.

Naxçıvandıki Əsabül-Kəhf, Daşkəsəndəki “Qara inək” zağası, Tapan kəndi yaxınlığındakı qəbristanlıq, daş üzərindəki at şəkli Dağyunusun və onun qoşunun adı ilə bağlıdır.

Şumer mədəniyyəti haqqında yazılı mənbələrdə xeyli məlumat vardır. Hətta qeyd olunur ki, “Dədə Qorqud” on iki boydan ibarət olduğu kimi, Şumer-akkad dastanı olan “Bilqamış”da on iki gil lövhə üzərində yazılmışdır. Şumerin paytaxtı Uruq şəhəridir.

Tarixi məxəzlərə görə, Sumerlər əvvəl Dəclə - Fərat çayları qovuşağında, sonra Orxan-Yenisey qovuşağında və nəhayət Kür-Araz qovuşağında yaşamışlar. Azərbaycanda və onun folklorunda şumerlərin hansı nişanələri qalmışdır?

Mən Gəncənin Şahsevənlər küçəsində, Bağbanlar qəsəbəsində və Tərtər bölgəsində Uruq adlı yaşlı qadınlara rast gəlmişəm.

Göyçə ilə Daşkəsən arasında Ur dağı vardır. Qoşqar dağının lap zirvəsində illərlə xarlayıb qalan qar zolaqları yaxınlığında Ur kəklikləri yaşayır. Bu kəkliklər ev toyuğundan xeyli böyük, hind quşundan isə xeyli kiçikdir.

Göyə uçanda qoşa-qoşa uçurlar. Onlardan birini tutub zirvədən üç yüz, dörd yüz metr aşağı endirdikdə dərhal ölürlər. Kəsilmiş Ur kəkliyinin dənliyindən qarın altından yenicə çıxmış cürbəcür bənövşələr və çaxmaq daşı çıxır. Deməli, onlar qida maddəsi kimi qarın altından çıxan bənövşələrdən, onları həzm etmək üçün çaxmaq daşından və su əvəzinə qardan istifadə edirlər.

Belə bir nəğmə də var:

Bu dağların Ur kəkliyi,
Qanadları nur kəkliyi.
Ay ovçu, qolun qurusun,
Kim dedi ki, vur kəkliyi.

Hər toponimin, qədim əfsanə və rəvayətin üzərində bir duman yatır. Duman diqqətimizi çəkib gözəllik bəxş etsə də, tarixi yadigar olan bu sərvəti görə bilmirik. Orada bir dünyamız yatır. Bu dumanı azacıq tərpədikdə yurdumuza, onun əsrarəngiz əfsanə və rəvayətlərinə heyran qalrıq. Yurdumuzun tarixi, keşməkeşli günləri haqqında tarixi yazılı məxəzlərin öz sözü olduğu kimi, “tarixə yoldaşlıq edən” (M.Qorki) folklorumuzunda bədii boyalara bürünmüş, rəngarəng qüdrətli sözü vardır.

Qazax bölgəsinin İncə dərəsində Küyküy dağı, İsmayıllı bölgəsində isə Fit dağı ara-sıra qəribə səslər çıxarırlar. Küyküy dağından səs-küy, Fit dağından fit səsləri eşidilir. Yerli inanclara görə, fit səsinə geri dönmək olmaz, hətta onun səsini eşidən insan əlinin birini ayağının altına qoyub sıxışdırmalıdır.

El arasında “Dil otu yemisən, dil-boğaza qoymursan” zərbi-məsəli tez-tez işlədir. Görəsən belə bitki var, yoxsa bu da “Soğan yeməmisən, içi niyə göynəyir”, “Ayran içməmisən, içi niyə qıcqırıb” məsəllər kimi bədii məcazi və ya ideomatik ifadədir??

Kəpəzdəki «Qanlı Daş»a, Göyçənin Məzrə kəndindəki «Qanlı daş»a, çəkicilə vurduqda, Naxçıvandakı Ordubadın Aza kəndinin yuxarı hissəsində

tək Arqalı ağacının bir budağını kəsdikdə daşlardan və ağacdən qan sizir, qan damcılari töküür. Bütün bunlar təbiətin möcüzəsidir.

Uzaq-uzaq qərinələrdən, əsrlərdən gələn əsatirlərin, suda bitən zambaqların kökü, kökünün altındakı torpaq görünmədiyi kimi, həmin əsatirlərin də başlangıç noqtəsi görünmür. Biz bu əsatirlərin mahiyyətini, yaşatdığı fantaziyaları, möcüzələri, əsatirlərin törəməsi olan əfsanələrin köməyi ilə öyrənə bilirik. Çünkü əfsanələr öz işıqlı gerçəkliyi ilə həqiqəti bizə anladır.

İldirimin çaxışında düşüncədə Koroğlu nərəsi yada düşür. İnsanlar belə başa düşürlər ki, ildirimdan, şimşəkdən sonraki yağış, leysan insanların göz yaşıdır. Ahı ilə bərabər göylərdə, buludlarda qərar tutub indi də yerə yağır. Göz yaşları sellənir, göllənir. Sarı Aşıq bu mənzərəni bədii bir tutumda belə mənalandırır:

Aşıq Qəzbinə bağlar,
Meylin Qəzbinə bağlar.
Gözüm yaşı göl olar,
Ördək, qaz binə bağlar.

(Qəzbin - yəni Qəzvin şəhəri)

İldirimin, şimşəyin çaxışı elmi düşüncədə daha dəyişik məna kəsb edir. Alim düşünür: Şimşəyə baxın, onun daxilində nə böyük və güclü enerji var. Göylər yeri qoruyur, öz yağısı ilə, suyu ilə torpağa can verir. Yağışdan sonra gün çıxır, boz dağları və təpələri yaşıllaşdırır. Yerdən gullər, çiçəklər boy verir. Dağlar, təpələr yaşıl otlara bürünür. Yenidən həyat öz gözəlliyi ilə insanı heyrətdə buraxır. Bir-birindən bənzərsiz dörd fəsil yaranır. Yerdə buz donur. Göydəki günəş öz istisiylə onu əridir. Torpağa gərəkli olan həyat çeşməsinə çevirir. Xalq nə gözəl demişdir:

Yağış yağar yer doymaz,
Mən səndən necə doym,

Təbiətin hormonik ahəngi, qanuna uyğunluqları: səmanın, yerin, yağışın su ilə vəhdəti, ay, ulduz, günəş, tufan, sellər, daşqınlar bütün bunlar ayrı-ayrı zərrəciklər olub, kainatda olan boşluqları doldurur. Bütün bunları fövqəlbəşər təbiət hadisəsi kimi təsəvvürə gətirən ibtidai insan, onu, yəni təbiət hadisələrini bəşər övladı ilə əlaqəli şəkildə əsatirə gətirmişdir ki, onu əsatirin törəməsi olan əfsanələr bizə danışır. Bu dediklərimiz «Vaqif, Nəsim və Bülbül» adlı əsatiri əfsanədə öz əksini, bədii ifadəsini tapmışdır.

Totem dövründə (çox allahlılıq dövründə) tayfaların, insan toplumunun çox sayda maral, quş, daş, ağac, bitki, bulaq və digər allahları olduğu halda, ibtidai insanın təsəvvüründə göydə bircə allahları olmuşdur. İbtidai insanın təkallahlılıq haqqında düşüncəsini aşağıdakı şəkildə saxlamışdır. İnsan üzünü göylərə tutub deyir:

- «Allah məni quş elə», «Allah məni daş elə». Bu çağırışdan sonra qızlar, gəlinlər hop-hop, turac quşlarına çevirilir. Eldən, obadan olan çobanlar öz sürüləri ilə bərabər daşa dönürlər. İbtidai insanın dünyaya göz açdığı gündən göydəki o böyük və tək Allaha inamı olmuşdur.

İbtidai insana görə, toyuq suyu içib başını göyə qaldırıb Allaha öz minnətdarlığını bildirir. Ona görə el arasında belə bir misal əmələ gəlmışdır. “Toyuq toyuqdur ki, suyu içəndən sonra başını qaldırıb göyə, Allaha baxır”. Deməli, insanlar çox Allahlılıq dövrünü yaşasalar da, onların yerdəki allahlarından ziyadə göydə daha qüdrətli bir Allahın olması düşüncəsi onun yarandığı dövürdən təsəvvüründə silinməz izlər buraxmışdır.

Həyat haqqında heç bir anlayışı olmayan, təzəcə ayağı yer tutan, dil açan, ağlayan uşaq əcdadının genetik yaddasından gələn bir ifadəni təkrar-təkrar işlədir:

- Allah! Allah!

“İki-üç yaşlı bir oğlan uşağı əlində oxlov hinin qabağında dayanır. Cüçələr hindən bir-bir çıxdıqca vurub, öldürür. Balaca qız baxır ki, böyük bacısı məcməyiyyətini qabları yığır, çaya, bulğa yumağa aparır. O da çini qabları başına yığır yumağa apararkən töküb hamısını sindirir. Uşaqları döymürlər. Çünkü onlar bunu uşaq sadəlövlüyüünə görə etmişlər. Hətta uşaqlara bu hərəkətlərini böyüyəndən sonra danışdıqda ciddi maraq göstərirlər.

İbtidai insanlarda, eləcə uşaq fəhmində yaşamışdır. bəşəriyyətin uşaqlıq dövründən bizə iki qiymətli örnək qalmışdır:

1. Sadəlövlük
2. Səmimiyyət

İbtidai insan nə iş görürsə, öz sadəlövlüyüünü göstərir, lakin bu sadəlövlüğün özündə də bir səmimiyyət vardır.

Əsatiri əfsanəyə görə göyərçinlər Zəngi babanı bir dağın ətrafında dəfn etdilər, bu zaman Nizami əsərlərindən adını duyduğumuz Məhnibanu bundan xəbər tutur, padşahlığı oğlu Ninnaya tapşırıb öz arzusu ilə dönüb göyərçin olur, uçub əri Zəngi babanın dəfn olunduğu yerə gəlir və orada onun başına toplaşan göyərçinlərin köməyi ilə, göyərçinlərin qanadları üstündə bir dağın başına qaldırılır, orada dəfn edilir. Qusar rayonunda bir dağa həmin gündən “Zəngi baba” dağı deyilir. Zəngi babanın məzarı ətrafında indi də çox sayıda göyərçinlər dolaşır.

Azərbaycan folklorunda daşa, quşa dönmələrlə yanaşı, daşa və quşa dönmüş insanların yenidən insana çevriləsi haqqında da örnəklər vardır. Məsələn “Nəcəfxan və Pərzad xanım” dastanında Nəcəfxan Pərzadı alıb vətənə dönerkən bir dağda tilsimə düşür, yarımdaşa dönür. Sonra Ovçu Əhmədin məsləhəti ilə onu tilsimə salan quşu tutub, başını üzür. Qanı tilsimli daşa dağılır, daş parçalanır. Daşın içərisindən böyük duman çıxır. Dumanın içərisindən daşa dönmüş Nəcəfxan əvvəlki vəziyyətində həyata qayıdır. Eləcə də Məhinbanu Zəngi bananı dəfn etdikdən sonra yenidən insana çevrilir və Bərdəyə Axsadan babanın yanına qayıdır.

Mifoloji baxışlarla bağlı olan tilsim məsələsi də hələlik Azərbaycan folklorunda tədqiqata cəlb olunmamışdır. İnsanları daha çox tilsimə salan divlərdir.

İnsanlar daha çox dağlarda tilsimlə qarşılaşırlar. Davud peyğəmbərin Çin padşahının qızı ilə söhbəti bu məsələyə bir az da aydınlıq gətirir. Davud peyğəmbərin başının ağrısı kəsmir, bunun çarəsi isə Kor Şeytanın düzəltdiyi sazin sehrindədir. Bu sazi alıb gətirmək üçün yeddi tilsimli dağı aşib, getmək lazımdır. Cin padşahının qızı sazi gətirir. Davud əlini sazin sinəsinə çekir, saz dil-dil ötür, ona görə də musiqidə “Segahı-Zabul” Həzrəti Davudun adı ilə bağlıdır.

Ümumiyyətlə, Azərbaycan folklorunda ovsunlar və tilsimlər hələlik öyrənilməmiş qalır. Fransa və ispan ədəbiyyatında bu sahəyə xüsusi diqqət yetirilmiş, çox sayda “Talsiman” kitabları yazılmışdır. Bir çox möcüzələr tilsimlərin daxilində gizlənmişdir. İnsanın ən böyüyü div, ilanın ən böyüyü əjdahadır ki, bunların haqqında əfsanə və nağıllarımızda, hətta “Novruz” kimi dastanlarımızda qəddar div obrazına rast gəlirik. Ona görə də bu mifoloji obrazların kökünü öyrənmək lazımdır ki, bunlar hansı qaynaqdan gəlirlər.

Hər bir qeyri-adi söz daxilində nəsə bir əhvalat, hadisə, insanı cəzb edən bir mətləb yaşayır. Bunlar əfsanə və rəvayətlər üçün qaynaq rolunu oynayır. Samux rayonunun Eldar sahəsində bir dağın baş hissəsi «Yellənqus» adlanır. Məlumdur ki, Novruz bayramından əvvəl, yəni Xıdır Ellaz günlərində kənd adamları bir yerə toplasın, bitili ağaçda və damın kərənində yelləncək qururlar. Buna bəzi bölgələrdə yellənqus deyirlər. Hətta başından külək əksik olmayan dağın başına yellənqaş və ya yellənqus da deyilir. Eldardakı Yellənqus dağında da külək insanı dala-qabağa yelləyir. İnsan özünü yelləncəkdə hiss edir. Ona görə də bu dağın başı «Yellənqus» adlanır. Burada eyni zamanda “İlan piri” var. İnsanlar buraya ziyarətə gələndə özləri ilə süd gətirirlər. Bütün vəhişi heyvanlar, o cümlədən ilanlar südü çox sevirlər. Pirin ətrafına baxırsan qab-qacaqla, qazançalarla doludur. Burda ilanları bilməyib basdalasan belə səni çalmaz. Çünkü bu ilanların nənələri də, babaları da bu ziyarət ocağında öz nəsillərini davam etdirmişlər. Ziyarətə yaxın sahə isə «Koroğlu dağı» adlanır. Əfsanəyə görə, Koroğlu əvvəl bu yerlərdə yaşamış, sonralar Kiçik Qafqaz dağlarının yaxınlığındakı dağları, Karsın qalasını, Türkiyədəki Yıldız dağını özünə məskən seçmişdir. Bütün bunlar zaman keçdikcə rəngarəng əfsanələrə çevrilmişdir.

Qayaların başında, yal-yamacda bulağın, çayın az olduğu və ya heç olmadığı yerlərdə tabak daşlar, dərin divək daşları, suyun yiğilması mümkün olan balaca sututarlar olan yerə yağış suları yiğilir və bunlara «cülgə» deyilir. Bunlar təbii cülgələrdir. Lakin insan əlləri ilə düzəldilən cülgələr də vardır. Kür kimi nəhəng çayın ətrafında böyük qışlaqlar və əkin sahələri yerləşir. Əgər Kürün ağızını bostanlığa döndərsən gur su onu yuyub aparar. Əgər qoyun sürüsünü Kürdə sulamaq istəsən, qoyunun birinin belə ayağı sürüşüb Kürə düşsə, bütün sürü özünü suya atar. Ona havayı qoyun deməyiblər ki. Yaz-yay ayında qoyunlar yaylağa qaldırılır. Qışda yataqda, yaz-yay aylarında arxacda qoyunların yunu kirlənir. Odur ki, onları bir gün əvvəl göldə çıxımdırıb, sonra isə qırxıma başlayırlar. Mən belə bir müşahidəmin şahidiyəm, Xanbulaq (Xoşbulağın əski adıdır) yaxınlığında Çoban gölü var. Qırxımdan bir gün əvvəl çobanlar sürünü həmin gölün yanına gətirərdilər, özləri qoyunun birini həmin gölə atardılar. Çobanlar geri çəkilər qoyunlar bircə-bircə, dalba-dala

özlərini suya atar, üzə-üzə göldən çıxardılar. Qoyunun bu xüsusiyyətinə bələd olan çobanlar Kür sahilindən xeyli uzaqda çox sayıda cülgələr düzəltmişlər. Adamlar Kürdən nazik qollar ayırıb, ayrı-ayrı sahələrə arxlardır çəkirlər və qazib sututarlar düzəldirlər. Zaman keçdikcə külək, toz-torpaq Kürdən gələn arxin üstünü doldurur, görünməz edir. Zaman keçdikcə sututar da öz görkəmini dəyişir. Gölün ətrafında ot bitir, içərisindən yovsunlar baş qaldırır, zanbaqlar və digər çiçəklər boy verir. Göllərdə qunduzlar yaşamağa başlayır. Göllərə çol ördəkləri, qazları gəlir. Marallar, ceyranlar, cüyürlər, qırqovullar, turaclar, göyərçinlər və digər quşlar göldən su içirlər. Əgər həmin sututar böyükdürsə göl, yox kiçikdir sə cülgə adlanır. Cülgə kiçik mənasındadır. Məsələn sazin ən balacasına cürə, su bardağının ən kiçiyinə cürdək deyirlər. Ən maraqlısı budur ki, bütün bunlar toponimlərə, əfsanə, rəvayətlərə və digər bədii xalq ədəbiyyatı nümunələrinə bağlı şəkildə özlərinə ömür qazanıb yaşayırlar. "Cülgə" sözü bir bayatıda özünə vətəndaşlıq hüququ qazanmışdır:

Mən aşiqəm tamam qan,
Oxu dərsin tamam qan.
Bir dərya var, lil axır,
Bir cülgəsi tamam qan.

Yurdumuzda «Qanlı bulaq» «Qanlı çay», «Qanlı qobu» və qanlı daşlar da mövcuddur. Göyçənin Məzrə kəndində, Kəpəzdə "Qanlı daş"lar, Dərəlyəzdə «Qanlı göl», Şəmkirdə "Qanlı qobu" haqqında bir-birindən qiymətli əfsanələr yaranmışdır.

Qeyri- adilik olmasa, möcüzə yaranmasa həmin hadisəni insan fantaziyası əfsanəyə, nağla və rəvayətə gətirməz. Nadir şah Tbilisi şəhərinə hücum edərkən Şəmkirdən bir neçə gözəl qızı seçib özü ilə aparır. Yerli əhalidən bir nəfər belə qorxusundan səsini çıxarmır. Bədir adlı elatin ığid oğlu Nadir şahın üstə at sürür və deyir: «Bu nə qeyrətdi? Nişanlı qızları obasından ayırsan»? Qızları Nadir şah geri qaytarır, lakin arxasınca qoşun göndərib, gələcəkdə təhlükə olar deyə - Bədiri öldürtdürür. İnsanlar öldüyü gün ölümür. İnsan o zaman ölü ki, o gün unudulur. Əfsanə və rəvayətlər möcüzəli, bəşəriyyətin fövqündə dayanan hadisələri, insanlar özündə yaşıdır.

Xanbulağa gedən yolda Əməni bulaq və Qara bulaq var. Qara bulaq dərədədir (oğlandır), Əməni bulaq güneydədir (qızdır). Bunlar bacı-qardaşdırlar. Gecələr üstlərində çıraq yanırı. Əsatirə və əfsanəyə görə, belə söyləyirdilər ki, gecə bunlar şam yandırırlar, biri-birilərini aydın görmək üçün. Sonra arxeoloqlar sübuta yetirdilər ki, həmin ərazidə fosforitlər var, gecələr alov saçan, işıq verən odur. Əvvəlki ibtidai insanın görüşünə, sonrakı mülahizə müasir insanın kəşfinə söykənir.

Azərbaycan folklorunda elə əsatiri obrazlar vardır ki, onlar əsatirdən əfsanəyə, əfsanədən nağla keçə-keçə yaşayırlar. Belə obrazların ən klassik nümunəsi Ovçu Pirimdir. Ovçu Pirim bütün heyvanların dilini bilir. Qardaşı Xan Kəlbi (Kərənə) bütün heyvanların səsini olduğu kimi çıxarıır. Ancaq bunların ilahi tərəfindən ən ciddi tapşırığı ondan ibarətdir ki, bu sırrı

açmamalıdır. Bu sırrı uzaq, yaxın kim olsa bildirməməlidirlər. Xan Kəlbi bu sırrı qardaşına açır. Meşədə qırqovul səsi çıxarır. Onun Xan Kəlbi olduğunu seçə bilməyən, onu quş hesab edən Ovçu Pirim silahla qardaşını – Xan Kəlbini öldürür.

Ovçu Pirim bir madyan ata minib arvadını da tərkinə alıbmış. Atın arxasında gələn daylağı (yəni balası) deyir: Ana, mən yorulmuşam, məni də dalına al. Madyan at deyir: «ikisi belimdə, biri qarnımda, mənim neçə canım var, səni də dalıma alım? Heç bunları apara bilmirəm»? Ovçu Primin arvadı ərinə deyir: «Tez ol, at öz balası ilə nə danışır mənə de. Deməsən səndən boşanacağam». Dağın döşündə otlayan qoç yanındakı qoyuna deyir: «Arvad boşanır, cəhənnəmə boşansın, Ovçu Pirim sırrı açan kimi daşa dönəcəkdir».

Əsatirlər dərk edildikdən sonra məhv olurlar. Yox, məhv olmurlar. Onlar əvvəlcə əfsanələr daxilində əriyir, epikləşir, çox zaman əfsanədən daha geniş epik janra, nağıla keçir. İkinci bir ömür, həyat qazanır. Məhz Ovçu Pirim nağıllarda əbədi yaşamaq üçün vəsiqə almış obrazdır. Ovçu Pirim folklorumuzda öyrənilməmiş ən qədim əsatir, əfsanə və nağıl obrazıdır.

Burada iki məsələ diqqəti cəlb edir. Birincisi, Kəlbinin adının əvvəlindəki Xan sözü komponenti var. Eləcə də Xan Kərəmin, Xan Əslinin, eləcə də Xan Taharın adlarının əvvəllində də bu ifadə işlədir. Xan Kəlbi bütün canlıların, quşların dilini bildiyi kimi, Xan Kərəm də, Xan Əsli də insanların nə düşündüyünü üzlərindən oxuya bilirlər. Xan Tahar deyir: “Dan yerinə səda düşdü, Zöhrə yarımda yada düşdü”. Təbiətin, eləcə də dan yerinin sədasını qabaqcadan duyduğunu ifadə edir. İkinci Xızırın Ağ-boz atının, Həzrəti Əlinin Düldülünün nalı hansı daşa dəyirsə, oradan su-bulaq çıxır. Koroğlunun Qıratının nalı hansı daşa dəyirsə od qığılçımları saçır.

Yurdumuzun bir çox yerlərində Xızır bulağı, Əli bulağı mövcuddur. Hətta, Qaxın İlisuyunun yuxarı hissəsində “Oğlan bulaq”, “Qız bulaq” olan yerdə həm “Xızır bulağı”, həm də “Ovçu Pirim” bulağı vardır. Ovçu Primin silahları da buradakı qayalıqda saxlanmaqdadır. Hətta, hər yerdə Koroğlunun Qıratının nal daşları bu gündə özünü nişan verir. Əlbəttə, “Ovçu Primin nağılları” və Əbdürəhim bəy Haqverdiyevin “Pəricadu” əsəri əsatiri obrazlarla əlaqəli şəkildə tədqiqata cəlb edilməlidir.

Qadınlar məscidə ziyarətə gedirlər. Körpələri cərgə ilə bir hücrəyə düzürlər. Çıxbı getdikcə hər ana öz körpəsini götürür. Axırıncı qadın körpəsinə yaxınlaşarkən ikinci bir qadın yandan peyda olur, uşaq mənimdir - deyir. Molla deyir, uşaq bir, ana iki. Onda gərək uşağı ortadan iki bölək. Qadının biri deyir, yox-yox uşağı kəsmə, diri-diri o biri qadına ver. Bunu deyən qadının gözlərindən yaşı, döşlərindən süd axır. Molla uşağı körpənin ölümünə razı olmayan qadına verir. Bu kiçik bir əhvalat gözəl bir rəvayətin mövzusu olur.

Kərəm bir qəbristanlığının yanından keçərkən görür bir gənc gəlin məzarın başına dolanır. Kərəm qadından soruşur. - Məzarını dolandığın adam atandır, ya qardaşın? Gəlin deyir: «Yar ucundan dolanıram məzarı».

- Sənin yarın neçə ildir vəfat edib?
- Yeddi il.

-Yeddi il müddətində o çürümüş olar
Nazlı göz yaşları içində bir qoşma söyləyir. Kərəmin sualının cavabı
aşağıdakı şeir bəndində öz ifadəsini tapdığı üçün onu nümunə veririk.

Duman gəlib, dağımızı bürüməz,
Fərman olsa, ağır ellər yeriməz,
Əmanətdi, yeddi ildə çürüməz,
Yar eşqidi, mən gəzirəm məzarı.

Nazlı öz təsəvvüründə yaratdığı ölməzliyə, məhəbbətin qüdrətinə inanır. O, məzarın üst sandığını götürür. Oğlan asqırıb yeddi illik yuxusundan ayılır. Əslində «Yaxşı və Yaman» dastanı kimi, «Nazlı və Lələ» dastanı da eyni sənətkara məxsusdur. Ümumiyyətlə, Lələ obrazını osetinlərin «Nart» eposundakı Soslanla müqayisə etmək olar. Soslan daşdan doğulmuş, Lələ də daşdan yaranmışdır.

Əcdadlarımızdan bizə miras qalmış əsatirləri yaşıdan onun daxili enerjisi olan fantaziyasıdır. İbtidai insanların ilkin uydurmaları – yaradıcıqları öz sadəlövlüyü və səmimiyyəti ilə birlikdə əsatirlərin daxilində yer almışdır. Əsatirlərin bitib tükənməyən, ona qüvvət və güc verən daxili enerjisidir. Əsatirlərin daxili potensial enerjisi olan fantaziya qıçılcımları yeni bədii və elmi kəşflərə, yeni kamil möcüzəli əsərlərin yazılmasına işiq tutur, yol açır.

İnsan taleyi folklorun ana xəttində dayanır. İnsan bəxtinə güvənərək Allahdan hər zaman kömək istəyir. O qədər də gözəl olmayan bir qız boylu-buxunlu, ağıllı, kamallı bir oğlana ərə gedir. Hər dəfə oğlanla yanaşı durub güzgüyə baxanda daxilən xəcalət çekir. Gözəl bir oğlunu bədbəxt etdiyini başa düşür. Daxili narahatlığını aradan qaldırmaq üçün yollar arayır. Belə qərara gəlir ki, belə istəklə oğlan ondan ayrılışı deyil. Ya özümü qayadan atım, ya da tullayım, ya da dərin göldə, çayda özümü boğum. Qız evdən çıxır. Özünü dağdan, daşdan atmağa, odda yandırmağa cəsarət tapmir. Neçə-neçə səhradan keçir. Uzaq yollar qət edir. İrəli getsə də oləcək, geri qayıtsa da. O, səhrada bir yaşıllıq görür. Düşünür ki, yaşıllıq olan yerdə su olar. Görür ki, bir gölün sahilində barlı-bəhərli, kölgəli bir ağaç var. Dibindən bulaq qaynayır. O, bulaqdan doyunca içir, ağacın kölgəsində əyləşib, yerə tökülen meyvəsindən doyunca yeyir. Ağaca alqışlar deyir:

- Deyəcəm ey ağaç, uca ol, ucasan. Deyəcəm barlı-bəhərli ol, barlı-bəhərlisən. Deyəcəm dibindən bulaq çıxsın, o da var. Hətta burada gözəl bir göl də var. Deyirəm ki, dibindən boy verən pöhrələrində uca olsun, səni zaman-zaman yaşatsın. Elə bu zaman seyrinə daldığı göldən gözəl-göyçək, saçları ciyninə tökülmüş bir qız sudan çıxır. Qız ayalvarı:

- Aman gündür, getmə. Mən gəzə-gəzə gəlib istədiyimi tapmışam. Mən ərə getdiyim oğlana, sənin kimi yaraşan qız axtarıram.

Sular sonrası deyir: - Mən çoxmu gözələm?

- Mən ömrümdə sizin kimi qənirsiz gözəl görməmişəm.
- Mən sizin bəxtinizəm. Ərinlə get xoşbəxt yaşa. Hər dəfə o sizə baxanda məni siz necə görürsünüsəz, o da sizi o şəkildə görür.

Biz artıq folklor janrlarını təhlil etməkdən qurtarıb, əsatirlərin, totemlərin, toponimlərin və tilsimlərin mahiyətini öyrənməyə, açmağa çalışmalıyıq. Biz onların dərinliklərinə nüfuz etməliyik, ümumi nəzəri fikirləri əsaslandırmalıyıq, bunları elmi cəhətdən dönə-dönə incələməliyik. Hər bir folklor nümunəsi qanuna uyğun olaraq yaradılmışdır. İnsan xəyalla yatıb, xəyalla oyanır. Bu isə onun mifoloji düşüncələrinə qol-qanad verir.

Həyat möcüzələrlə doludur, onu qeyri-adiliklər daha da mənalı edir. El arasında məsəl var: "Cin ayrı, şeytan ayrı". Cinlərə Al qarısı, ən kiçiyinə, yəni balasına əcinnə deyilir. Deyirlər ki, şeytan insanın içindədir. Adam adama deyir: «Sifətindən şeytanlıq yağır». İki dilənci, birinin gözü kor, o birinin qulağı kar imiş. Bunlar o qədər mehriban dolanırlar ki, bunlara şeytanın paxılılığı tutur. Onları dalaşdırmaq istəyir, lakin bacarmır. Şeytan xislətli bir adam onları dalaşdırmağa söz verir. Korla, karın yaxınlıqdakı çayın çaxraqı ilə atı çapmağa başlayır. Onlara yaxınlaşanda almanın birini guya onlara vermək istəyir, deyir:

- Al bu almanı yoldaşınla böl, ye. Amma heç nə vermir. Gözlü adam deyir:

- Atlı mənə heç nə vermədi. Yoldaşı isə cavabında bildirir ki, gözüm kor olsa da, qulaqlarım yaxşı eşidir, kar deyil. O, isə təkrar-təkrar bildirir ki, o atlı mənə heç nə vermədi. Hər iki şikəst adam bir-birini qızılalqana qatır. Şeytan oradan keçərkən həmin adamı görür. Həmin adam şeytana bildirir ki, bizim kimi şeytan xislətli adamlar olmasa, siz heç bir iş görə bilməzsiniz.

İllərlə mağaraya çekilib yaşayan müqəddəs bir abidi şeytan gözəl bir qız cildinə girərək yoldan çıxarır.

Şeytan istəsə də, istəməsə də bəd niyyətindən tamamilə kənardə qala bilmir. Şeytan bir kişi ilə dost olur. Kişi deyir: - Ömründə bircə dəfə mənə yaxşılıq elə. Yeganə bir oğlum var. Onun toyuna şuluxluq qatma. Şeytan söz verir. Lakin toy gözəl, rəvan keçdiyi üçün dözə bilmir. Suya bir gül atıb axıdır, toyun bəzəyi olan çalıb-oynayan cavanlar arx aşağı gülün dalınca qaçırlar. Axşam şeytan deyir:

- Dostum məndən razı qaldınmı? Toya şuluqluq qatmadım.

Dostu cavab verir:

- Bir gül axıtmağın da olmasayı lap yaxşı olardı.

Cin bundan da qorxuludur. El arasında söz var. "Cin beynimə vurdu", "Məni cin atına mindirmə" bunların hamısının açıqlaması var. Cin iki şeydən qorxur. İynədən, sancaqdan, bir sözlə dəmir metaldan. Cinin ikinci adı Aldır. Al arvadı başqasının paltarını geyib, toylara gedir. Toyda donunu tanıyan gəlin evə gələndə paltarı sandıqda görür, amma əli ilə yağı sürtür. İkinci dəfə həmin donu bir başqasının əynində görəndə bilir ki, onun paltarını geyən Al arvadıdır. Alın kişi tayı gecələr atı minib qan-tər içərisində geriyə qaytarır. Adamlar atın belinə qır sürtməklə Al kişisini tutur. Al qadınlarını isə paltarlarına sancaq, iynə taxmaqla ram edirlər. Al kişi ev sahibi üçün meşədən odun daşıyır. Al arvadı xəmir yoğurur, çörək bişirir. Onun yoğurduğu xəmir, bişirdiyi çörək çox bərəkətli olur. Onlar uşaqları aldadıb, alma verib, sancağı və iynəni üst paltarından çıxartdırırlar. Al kişi meşədən gətirdiyi odunları dağıdır. Qadın isə onun üstündən iynə, sancağı çıxaran qızın yanğını çəkib qoparır.

Müqayisə yersiz olsa da, mən burada bir məsələyə toxunmaq istəyirəm. "Durna teli" qolunda Xoca Əziz dəlilərin, Eyvazın və Dəmirçioğlunun tutulması xəbərini Koroğluya çatdırmaq üçün Qıratın belinə qır sürtür və bundan sonra Xoca Əziz cəsarət tapıb Qıratı minir. Onun atı minməsi Alın atın belində yapışib qalmasını andırır. Koroğlunun atası Ali kişinin adının kökü Aldır. Koroğlu da dəmirdən, tüsəngdən qorxur. Burada bu barədə düşünməyə də yer qalır?

Bir əfsanəyə görə, Savalan dağının başında Ayla Gün görüşsə, ondan sonra gecə olmayıcaq. Əbədi olaraq yer üzü işıqlı olacaq. Folklorun üst qatı olduğu kimi, alt qatı da var. Niyə məhz Ayla Gün Savalan dağının başında görüşməlidir. Görüşmürsə niyə görüşmür, buna mane olan nədir? Savalan dağının ətəyində böyük bir şəhər olub. Bu şəhərin adamları ağızı aşağı, arxası Allaha tərəf yatırlımış. Allahın bundan acığı gəlsə də, bir nəfərə görə şəhərin altını-üstünə çevirə bilmirmiş. O bir nəfər ağızı yuxarı yatırmış, üzü Allaha tərəf. Aradan yetmiş il keçir. Həmin adam da çevrilib ağızı aşağı yatır. Allah-təla şəhəri alt-üst edir.

Arazın bu tayında Kürün ətrafında da bundan da dəhşətli bir hadisə baş verir. Kürün sahilində bir bacı-qardaş yaşayır. Oğlan deyir: - Mən səninlə evlənməliyəm. Qız deyir: - Qardaş, sən bostanla məşğulsan, bir qarpız tağını Kürün bu üzündən, o biri üzünə keçir. Qarpız yetişsin, birini kəsib yeyək, mən razi.

Oğlan qarpız tağını Kürdən keçirir. Qarpızın tağında böyük-böyük qarpızlar yetişir. Qız deyir: - Qarpızı kəs baxaq, içi necədir? Birinci qarpızı kəsirlər içindən qan çıxır. İkinci qarpızı kəsirlər içindən irin çıxır. Oğlan peşman olur.

Savalan dağının ətəyində bir bəd əmələ görə Ayla Gün görüşmür. Burada məcazi mənada hadisənin biri Güney Azərbaycanda, o biri isə Quzey Azərbaycanda baş verir. Bunların biri Ayı, o biri isə Günü təmsil edir. Savalan dağı Arazın o tayında, həm də bu tayında qəlblərin saflaşmağını, durulaşmağını arzulayır. Savalan dağı həmin günü gözləyir. Həmin gün Ayla Günü öz başında görüşdürücək. O gündən sonra Arazın o tayı da, bu tayı da həmişə işıqlı və gündüz olacaqdır.

Hörmüz də, Əhrimən də xalq ədəbiyyatında bərabər yaşayır. Bunların hamısı insan üçün ibrət dərsləridir. «Məlikməmməd» nağılı sehirli, möcüzəli, əsatiri nağıldır. Bu nağıl insan yaşamı ilə əlaqədar olaraq çox məsələləri özündə cəmləşdirir. İnsanı on beş yaşına qaytaran «Naara» adlı – qızıl alma da bu nağıldadır. Başqa əfsanədən bilirik ki, bu alma Kürlə Arazın qovuşduğu İç Muğanda bitir. (İç Muğan indiki Sabirabaddır). Belə bir çiçək də "Gilqamış" dastanında vardır ki, həmin çiçək insanı gəncliyə qaytarır və ölümsüz edir. Həmişə ölümsüzlüyün və gəncqalmanın qarşısını alan div və əjdaha olur. İnsanın irisinə div, ilanın irisinə əjdaha deyilir. Burada ən maraqlı hadisə odur ki, Məlikməmməd o dünyaya gedib qayıdır. Məlumdur ki, insan öldükdən sonra o dünyaya gedir. Lakin, hələ bəşər yarandığı dövrdən bu günə qədər o dünyaya gedib qayıdan olmayıb.

“Təsəvvürdə və təsəvvürün yardımı” ilə formalaşan əsatiri qüvvələrin – obrazların yardımı ilə Məlikməmməd o dünyaya gedir və yenidən işıqlı dünyaya qayıdır. Məlikməmməd o dünyada suyun başını kəsən qızlardan qurbanlar verilməsə əhaliyə su verməyən əjdahani öldürür. Bu onun o dünyada gördüyü xeyixah işlərdən biridir. İkinci dəfə Simurq quşunun balalarının yemək istəyən əjdahani məhv edir. Bu xeyixahlıqlarına görə Simurq quşu öz qanadları üstündə Məlikməmmədi yenidən işıqlı dünyaya gətirir. Əslində nağılin cövhərində dayanan insanı gəncliyə qaytarmaq arzusudur. İsgəndərin (Nizamidə) zülmətə gedib qayıtması, İsgəndərin Şirvana dirilik suyunun arxasında gəlməsi, ölümsüzlüğün və cavanqalmanın çarəsini axtarib tapmaqdır. Masallıdakı Yanardağın yaxınlığında Viləş çayı sahilindəki Nohura atılan ölmüş ilan yenidən dirilir. “Məmməd və Güləndəm”, “Yaralı Mahmud” dastanlarında ölümcül yaralanan Məmməd və Mahmud çiçəklərin, otların məlhəmi ilə sağalıb həyata qayıdır. “Kitabi Dədə Qorqud”dakı Buğacı ana südü və dağ çiçəyi sağaldır?

Dərmanların əksəriyyəti dağlarda bitən şəfa çiçəklərindən hazırlanır mı? Mən yarımdən əsrdən çoxdur ki, Azərbaycanın ayrı-ayrı bölgələrini, ümumilikdə bütün türk yurdunu folklor toplamaq məqsədi ilə gəzmişəm. Qazaxıstanda, Orta Asiyada, Dağıstanda, qonşu respublikalarda, İranda və Türkiyədə xalqın arasından çıxmış elə loğmanlara, sınıqçılara və digər insani ölümün pəncəsindən qurtaran bilici babalara, nənələrə rast gəlmışəm ki, heyrətimi gizlədə bilməmişəm. Heyf ki, bu loğmanlarla, şəfa otları ilə gəncliyimdə, orta yaşılarında az maraqlanmışam. Bu düşüncələr məni piran vaxtında çulgalayıb. Gənclərə, gənc folklorşunaslara üzümü tutub deyirəm, Azərbaycanın otu, suyu şəfa qaynaqlarıdır. İlk gündən təbiətin dilini, sərrini öyrənməyə çalışın. Əgər torpaq, su, çiçək öz sərrini versə, folklorda gizlənmiş düyüncələri açsa, insan ölümsüzlüğün, cavanqalmanın nisbətən müəmmələrini açar. Gənclik olmadan ölümsüzlük mənasız və əhəmiyyətsizdir. Mən burada islamın “qəzavü-qədər”inə qarşı çıxmırıam, əksinə, islama dua deyə-deyə ondan insanlara gümrəh həyat, gözündə gənclik yaşayan sağlam insan həyatı istəyirəm. Mən müəyyən şəfa otlarının və sularının, “Naara”nın – qızıl almanın köməyi ilə insanın gənc qalmasına inanıram. Gənc loğmanlar və folklorşunaslar ümidsiz olmayıñ. Bu işə ürəklə girişin. Nəyəsə mən inanıramsa, siz də inanın. Şəxsi düşüncələrimi bundan sonra da davam etdirəcəyəm.

Bu möcüzələr əsatir və əfsanələrin qoynuna gəlir, bu möcüzələr bədii təfəkkürün məhsulu olan əsatir və əfsanələrin məzmununa daxil olur, onlara bədii rənglər, boyalar verərək bitkin əsərlərə çevirirlərlər.

Azərbaycan türklərinin bitib tükənməyən, ucu-bucağı görünməyən, dərya-dəniz kimi zəngin folklorunu toplayıb tamamlamaq, illah da onun alt qatı olan əsatir və əfsanələrini öyrənmək üçün yüz illik bir ömür də azlıq edir.

**Sədənik Paşa Pirsultanlı,
filologiya elmləri doktoru, professor,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.**